

TAHİR ƏSRƏF oğlu ƏLİYEV

Pedaqoji elmlər namizədi, dosent

Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti

İş telefonu: 510 -36-14

İmeyl: ceferli@rambler.ru



QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1951-ci il yanvarın 10-də Bakı şəhərində anadan olub
- ❖ 1957-1967 i illərdə Bakının 172 məktəbində təhsil alıb.
- ❖ 1968-1973-cü illərdə Azərbaycan pedaqoji dillər institutunun Rus Filologiyası fakültəsinin Rus dili və ədəbiyyatı» ixtisası üzrə təhsil alıb.
- ❖ 1973-75 illərdə Qəbələ rayonunda təyinatla rus dili və ədəbiyyatı müəllimi
- ❖ 1975-ci ildən Bakı Dövlət universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasında çalışır Kafedranın dosentidir.
- ❖ Ailəlidir, üç övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1974-76 LDU qiyabi aspirantı olub
- ❖ 1989 ildə «Rus dilinin təliminin intensivləşdirilməsində proqramlaşma və onun psixolinqvistik əsasları» adlı namizədlik dissertasiyasını müdafiə edib.
- ❖ 1990-cı ildə Pedaqoji elmlər namizədi adına layiq görülüb
- ❖ 1993-cü ildən Humanitar fakültələr üzrə rus dili kafedrasının dosentidir

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1973-75 illərdə Qəbələ rayonunda təyinatla rus dili və ədəbiyyatı müəllimi
- ❖ 1975-ci ildən Humanitar fakültələr üzrə rus dili kafedrasının müəllimi
- ❖ 1993-cü ildən Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti
- ❖ 1993-cü ildən "Beynəlxalq Dil və Ədəbiyyat" jurnalının baş redaktorudur

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Rus dili
- ❖ Psixolinqvistika
- ❖ Qədim slavyan dili

TƏDQIQAT SAHƏSİ

- ❖ Linqvodidaktika.
- ❖ Psixolinqvistika

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİŒLƏR

- ❖ 2012, Alma-Ata. Bəbək fondunun 15 illiyi. İlə bağlı konfrans
- ❖ 2013. Məxəkəla. Dilin tədrisi ilə bağlı beynəlxalq konfrans.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 1994-cü il.Rus dilinin laboratoriya kursları 1-ci kitab. Dərs vəsaiti. BDU nəşriyyatı 95 s.
- ❖ 1995-cü il.Rus dilinin laboratoriya kursları 2-ci kitab. Dərs vəsaiti. BDU nəşriyyatı 112 s.
- ❖ 1996-cü il.Rus dilinin laboratoriya kursları 3-cü kitab. Dərs vəsaiti. BDU nəşriyyatı 120

-
- ❖ 1997-ci il. Rus dili. Dərslik. BDU 280 s.
 - ❖ 2015-ci il İkinci dilin öyrənilməsində təbii yolla mənimsəməyə riayət etmək nəzəriyyəsi və onun psixolinqvistik əsasları. Monoqrafiya. Nur nəşriyyatı. 253 s.

Metodik göstərici və proqramlar

- ❖ 1999-cü Rus dilində oxu təlimi prosesində kommunikativ məsələlərin müəyyən edilməsi.(metodik göstərici).
- ❖ 2000-ci il Rus dilinin tədris prosesində kompyuter texnikasından istifadə qaydaları. (metodik göstərici).
- ❖ (metodik göstərici).
- ❖ 2005-ci il Rus dili proqramı

Məqalələr

- ❖ 2015-ci il. Müasir linqvodidaktikanın psixolinqvistik əsasları. Beynəlxalq Dil və ədəbiyyat jurnalı №3 230234
- ❖ 2017-ci il İkinci dilin formalaşmasında yaddaşın rolu.

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

- ❖ Qızıl Qələm Mükafatı